



Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTİTUTU

Rasim Əliquliyev
Ramiz Aliquliyev
Təhmasib Fətəliyev
Rəhilə Həsənova

ELMMETRİYA:
mövcud vəziyyəti və imkanları

EKSPRESS-İNFORMASIYA

İNFORMASIYA TEKNOLOGİYALARI
SERİYASI

Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTİTUTU

Rasim Əliquliyev
Ramiz Alıquliyev
Təhmasib Fətəliyev
Rəhile Həsənova

E L M M E T R İ Y A :
mövcud vəziyyəti və imkanları

EXPRESS – İNFORMASIYA
İNFORMASIYA TEKNOLOGİYALARI SERİYASI

Bakı – 2013

Əliquliyev R.M., Aħquliyev R.M., Fətəliyev T.X., Həsənova R.Ş.
“Elmmetriya: mövcud vəziyyəti və imkanları”. Ekspress-informasiya. İnfomasiya texnologiyaları seriyası. Bakı, “İnfomasiya Texnologiyaları” nəşriyyatı, 2013, 96 səh.

Ekspress-informasiya elmmetriyanın yaranma tarixinə, mövcud vəziyyətinin və imkanlarının araşdırılmasına həsr olunmuşdur. Tədqiqatçının elmi fəaliyyətinin və elmi jurnalların qiymətləndirilməsi üçün istifadə edilən elmmetrik göstəricilər analiz edilmiş, bu sahədə böyük nailiyyətlər əldə etmiş və Prays medalı ilə təltif edilmiş alımlar haqqında məlumatlar verilmişdir. Kitabda bibliometriyanın əsasını təşkil edən qanunlar haqqında məlumatlarla yanaşı universitet və ölkələrin reytinginin təyin edilməsi üçün mövcud vebometrik modellərin izahı da verilmişdir. Bu material elmi fəaliyyətlə məşğul olanlar üçün əhəmiyyətli informasiya mənbəyi ola bilər.

AMEA İnfomasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñun maliyyə yardımı ilə yerinə yetirilmişdir –
Qrant № EIF-2011-1(3)-82/07/1

Elmi redaktor: tex.f.d. R.Q. Ələkbərov

ISBN: 978-9952-434-46-0

MÜNDƏRİCAT

GİRİŞ	5
I. BİBLİOMETRİYA.....	7
1.1. Bredfordun yayılma qanunu.....	8
1.2. Lotka qanunu	10
1.3. Zipf qanunu.....	12
II. ELMMETRİYA	14
2.1. Elmmetrik göstəricilər	18
2.1.1. Elmi fəaliyyətin qiymətləndirilməsi indeksləri.....	18
2.1.2. Elmi jurnalların qiymətləndirilməsi	29
2.2. Elmdə yatmış gözəllər	41
2.3. Prays medalçıları.....	42
III. VEBOMETRİYA	53
3.1. Şanxay qiymətləndirməsi	54
3.2. Böyük Britaniya qiymətləndirməsi.....	60
3.2.1. Dünya universitetlərinin THE qiymətləndirməsi.....	60
3.2.2. Dünya universitetlərinin QS qiymətləndirməsi	61
3.3. Şanxay və THE qiymətləndirmələrinin fərqı	63
3.4. İspaniya qiymətləndirməsi.....	64
3.5. Tayvan qiymətləndirməsi.....	69
3.6. SCImago: jurnal və ölkə qiymətləndirilməsi.....	71
3.7. SCImago: institutların qiymətləndirilməsi.....	75
ƏDƏBİYYAT	80